

30 ilə yaxın müddətdə danişqlar vasitəsi ilə heç cür çözülə bilinməyən, əksinə, getdikcə həlli ağır problemə çevrilən Azərbaycan ilə Ermənistən arasındaki münaqışə məhz ölkəmizin BMT TS-nin qətnamələrini yerinə yetirək torpaqlarını işgaldən qurtarmasından, eləcə də suverenliyini təmin etməsindən sonra, nəhayət ki, yeni mərcaya, sülh istiqamətinə yön alıb.

Qazandığı Zəfərlə Cənubi Qafqazda təhlükəsizliyə, barışa, əminəmanlığa yol açan Azərbaycan bölgənin inkişafı, tərəqqisi, gələcəyi naminə Ermənistən ilə normallaşmaya nail olunması üçün bütün mümkün addımları atır.

Son üç ayın ümidi mənzəresi

Azərbaycanın illərdir "boz zona"ya çevrilmiş Qarabağ bölgəsinə separatizmi məhv etməsindən

Sülhün astanasında...

Azərbaycanın qətiyyəti barışın əldə olunması üçün tarixi imkan yaradıb

sonra iki ölkə arasında sülh istiqamətində irəliləyişlər əldə olunması göz qabağındadır.

Son üç aya nəzər saldıqda görürük ki, Ermənistən ilə Azərbaycan arasında diplomatik müstəvida danışıqlar intensivləşib. Cəmi üç il əvvələ qədər düşmən olan bu ölkələr bu gün birgə açıqlama yayırlar, bir-birlərinə qarşı xoşməramlı addımlar atırlar. Aparılan danışıqların nəticəsində bu yaxılarda əsirlərin mübadiləsinin aparılması da bunun mühüm göstəricilərindən oldu.

Bir sözlə, bütün bunlar da real şəkildə ortaya qoyur ki, Azərbaycan ilə Ermənistən sülh prosesi istiqamətində birgə addımlar atmağa başlayıb.

Burada diqqəti çəkən əsas və vacib məqamlardan biri isə sülh prosesinin yalnız tərəflər arasında nizamlanması, heç bir kənar vasitə-

Azərbaycan və Ermənistən yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər.

Eyni zamanda Bakı rəsmi şəkildə bildirir ki, Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müraciətlərə baxmağa hazırlıdır.

Bir sözlə, bütün bunlar da real şəkildə ortaya qoyur ki, Azərbaycan ilə Ermənistən sülh prosesi istiqamətində birgə addımlar atmağa başlayıb.

Əyani faktlarla təsdiqini tapan bu gerçəklilik həm də bəzi qərəzli

çıyə, üçüncü ölkələr lüzum görüləmədən həyata keçirilməsidir. Onsuz da rəsmi Bakı ikitərəfli görüşlərin sülhə gətirib çıxaracağını əminliklə bildirir və bu fikri hər zaman müdafiə edirdi.

Elə son hadisələr də bir daha təsdiq etdi ki, Azərbaycan ilə Ermənistən arasında sülh müqaviləsinin imzalanması üçün aparılan diplomatik danışıqlarda üçüncü tərəflərə ehtiyac yoxdur.

Qərb ölkələrinin qərəzli tezisləri çürüdü

Əyani faktlarla təsdiqini tapan bu gerçəklilik həm də bəzi qərəzli

Qərb ölkələrinə adekvat cavab, sözün əsl mənasında tərs şillədir deşək, yanılmarıq.

Danılmaz reallıqdır ki, 30 il müddətində münaqışının danışıqlar yolu ilə həll oluna bilməməsində məhz qərəzli, ikili standartlı vasitəcillerin rolü böyük idi. Faktiki olaraq onlar sülh istiqamətində heç bir iş görmür, yalnız bu "ölü" prosesin sonsuzadək sürməsinə səy göstərir, Azərbaycanın torpaqlarının işgali ilə barışmasına nail olmağa çalışırdılar.

Lakin 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsi bütün məkrili planları alt-üst etdi, münaqışının sülh yolu ilə olmasa da, hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi.

kənin barışa bu qədər yaxın olduğu zamanda savaşı daha uyğun sayır, Ermənistəni silahlandıraraq, ona siyasi dəstək verərək revanşa qızışdırmağa çalışırlar.

Ancaq Bakı yürüdüyü diplomatik siyasetlə mənfurların bu yolla regionumuza soxulmaq istəklərini gözlərində qoysa, bir daha sübut etdi ki, Ermənistən ilə Azərbaycan arasında normallaşmaya nail olmaq üçün kənar qüvvələrə heç bir ehtiyac yoxdur. Sadəcə onların bölgəmizdən uzaq durmaları, işlərimizə burunlarını soxmamaları yetərlidir...

İrəvan da, nəhayət, xarici qərəzli havadarlarından bir hay olmadığının, yeganə seçiminin sülh olduğunu fərqliyə varır.

Bir sözlə, gedışat onu göstərir ki, Azərbaycanın yürüdüyü qətiyyətli siyaset Qafqazda dayanıqlı sülhə nail olunması üçün uyğun şərait formalasdır.

**Yasəmən MUSAYEVA,
"Azərbaycan"**

